

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə "BAKİ XƏBƏR" qəzetiñin birge layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölməz" seriyasından "İgid ömrü" adlı növbəti kitabı çapa hazırlanır. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nişanı, həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

(on üçüncü yazı)**(Əvvəli ötən saylarımda)****Hacı Atakişi Atakişiyev:**
"Xocalıda "qələbə müjdəcisi" kimi tanınırdı Füzuli"

- Atakişi müellim, bəs qeyd etdiyiniz o dörd il Xocalı neçə tab gətirmişdi Xankəndi ilə Əsgəranın arasında?

- Camaatın, əsasən de Füzuli kimi iigid oğulların sayəsində. Xocalı ətrafında qeyd etdiyim həlqə dəralana qədər bu qoçaq oğullar silah-sursatın da, yeri düşdükçə erzağın, geyimin bir hissəsini də Ağdamdan gizli yollarla at yükü ilə gətirdilər. Həç ermenilər bilmirdi ki, biz Ağdamla necə əlaqələnirik. Amma vəziyyət gündən-güne pisləşməye doğru gedirdi. Mənse başa düşdürüm ki, Xocalı işğal olunsa daha biz Qarabağla üzülüşəsi olacaq. Ona görə tələqraflarda bildirirdim ki, Xocalı getdi Dəqliq Qarabağ getdi, Dəqliq Qarabağ getdi. Azərbaycan getdi, başqa sözə, mühabibəni uduzduq. Həyəcan sıqnalı idi bu. Həm də Xocalının içərisini bilən, gününün-güzərinin şahidi kimi yazdırımlı bunları. Üstəlik təbii ki, faciənin bir addımlığında olduğumuzu dərk eləyən, üreyi yanınan bir azərbaycanlı kimi ya-zırdım.

Sənki itmiş nəyisə tapa biləcəyəm kimi həyəcanla soruşaram:

- Size cavab vermədi-lər?

- Əvvəlki teleqramlara cavab verdilər. Vəziyyəti dərindən öyrənmək üçün məni çağırırdılar Bakıya - respublika prokurorluğuuna. Gəlib-qayıtmışım iki-üç gün çəkdi. Burda mənə bir neçə şey, o cümlədən avtomat gülləsi-filan da verdilər aparmağa ora-idareye. Bunları da götürüb gəldim Ağdamə. Gördüm Ağdamdan getməyə yol tamamilə bağlanıb bu bir-iki gündə. Əsgərandan yolu bağlayıblar. Telefonla Xocalı icra hakimiyyətinin o zamanki başçısı Elman müəllimlə dənişdim. Dedi üstündəki "yükü" gecəylə götür gel bura. Gəldim. Elman mənə dedi Atakişi, mən yerli adamam, bu camaatın da dilini yaxşı bilirəm, mən qalımlı burda, sən get otur Ağdamda, vəziyyət çox çətinləşib, belə getsə bizi qıracaqlar. Mən gəldim Ağdamə. Oturdum qərargahda. Başladım işimi da vəm etdirməyə.

iigid ömrü

- Vertolyotla geldiniz...
- Bəli, vertolyotla. Başqa variant qalmamışdı.
- Ağdamda nə baş verdi?

Ağdamda qərargaha o vaxtkı Meşə təsərrüfatı naziri Musa Məmmədov rəhbərlik edirdi. Gəldim ki, qərargahi qaydaya salırlar. İclas olacaq, Müdafıə naziri Rəhim Qaziyev də, Fəhmin Hacıyev de iclasda iştirak edəcəklər. İclas keçirildi. Bu iclasda dedim Rəhim, sən xalq düşməni-sən, Xocalıya kömək etmək lazımdı, Xocalı kömək gözləyir, ancaq bu köməyi görmür, Xocalı getsə sən güllələyəcəm. Nə danışırımsa, hamısı qəzetlərdə bir-bir çap olunub. Rəhim Qaziyev qayıtdı dedi ki, düzdü prokurorluq böyük orqanı, amma bunun hərbəye nə aidiyiyati var. Bu sözü Xocalıda olarkən Ağdamda əlaqə saxladığım səhiyyə naziri də mənə demişdi. Onu da söymüşdüm. Bu danışdıqları hamısı var qəzetlərde. Səhiyyə naziri çıxdı qaçı.

Amma bir dəfə də Xocalıda olarkən Rəhim Qaziyevlə telefonla danışmışdım. Demişdim kömək göndərin. O zaman bizi eşidib, ya vəziyyəti qiymətləndirib ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış, rəhmətlik Aqıl Quliyevi 21 nəfərlə göndərməmişdi. Onlar da şəhid oldular. Allah rəhmət eləsin onlara da, Füzuliye də, cəmiyyən şəhidlərimizə də!

"Özbaşına gəlmədim, məni Allah göndərdi"

"Xocalılar haqqında, Füzuli Rüstəmov haqqında nə deyim?!" Bu dünyada hər bir kəsin əzizi var, qardaşları var, əziz qardaşları var. Mən Xocalıda bax belə əziz qardaşlarımı itirdim. Baxmayaraq ki, o zaman bu insanların her biri ilə ictimai statuslarımızı

fərqli idi, eyni deyildi, amma biz Əliflə, Füzuli ilə, Sərvərle ve digərləri ilə ele qardaşlaşmışdı ki..."

Artıq yaşaşmış sabiq prokuror bu sözləri deyəndə göz yaşlarına boğulur. Ömrünün böyük bir hissə-

gətirməyə. Dəhşətli mənzərə yarandı. Biri qardaşını axtarır, biri atasını, biri arvadını, qızını. Mən isə tek-tənha qalmışam ortada...hamını axtarıram. Əslində Xocalıda da bu vəziyyətdəydim. Ona görə

at təşvişə düşdü. Bir var mühəribə edib, düşmənle savaşıb ölüsen, bir də var əliyalın, dinc şəkildə düşmən güllesine tuş gələsən. Gördüm ki, bir yan dan qradaların, qranatamyotlarının ateşi, bir yan-

gün onlar mənimlə bir yerde oldular.

Füzulini soraqladım. Dedilər dünəsini dəyişdi. Apardılar Tərtərə dəfn eləməyə. Mən də öz "NIVA" xidməti maşınımla getdim ora hüzür məclisine. Xeyli adam var idi. Tənışlardan heç kimi görə bilmədim. Görünür, ya başqa vaxtı gelmişdilər, ya da ki, hamının başı özünü, öz ölüsünə, yaralısına qarşılığından həmin vədə orda yox idilər. Oturdum, başsağlığı verdim qayıtdım.

Qəhrəmanlığı dastana çevrilən Füzuli!

Atakişi müəllimlə səhəbetimiz çox maraqlı və ibrətamız məcrada yekunlaşdı. İllərin təcrübəsinə yaddaşında yaşıdan sabiq prokuror mərhum atasından FÜZULİ QƏHRƏMANLIĞINA da işi tutacaq bir misal söyledi: "İgidin mayası ağıldı. İgidin ağıl, düşüncə idarə eləməlidid. Ümumiyyətlə, igidlik ağılin hesabına yaranır, özünü doğruldur, həyata vəsiqə alır. Atamın sözlərini Füzuliyə de aid edirəm. O, Xocalıda nə qədər təkbaşına və ya ümumi proseslərdə iştirak etmişdi, ağılinin gücü ilə həmişə ancaq qələbə qazanmışdı. Bir növ Xocalıda "qələbə müjdəcisi" kimi tanınırdı Füzuli. Ondan bütün gözənlər hamı tərəfindən ancaq qələbəyə hesablanırdı. Ayrı bir şey heç kəsin ağılinə gəlməzdi o zamanlar".

Ənvar sonralar deyirdi Atakişi, onda gelib çıxmasaydin, nə olacaqdı?! Bütün Ağdam camaatı axıb gələcəki Bərdəyə, Azərbaycanın başqa yerlərinə, rayon boşalacaqdı. Dedim mən özbaşına gelmədim, məni Allah göndərdi.

Bilirsiniz, insan faciəsi ağırdı, çətindi, dözləməzdi. Təsəvvür edin ki, düz bir sutka sərasər Elman Məmmədovun həyat yoldaşı Telli xanım ancaq dayanıb düz qabağa - xocalıların gəldiyi yol istiqamətinə baxdı ki, görsün Elman gəlir, ya yox. Səmtini, yönünü dəyişdirmədi. Qorxurdum belə vəziyyətdə donar, ya infarkt alar, ona görə tez-tez gelib ona ürək-dirək verirdim ki, Telli bacı, mən burdayam.

- Atakişi müəllim, Füzulinin şəhid olduğu Xocalı qətlamı gecəsi haqqında danışın...

- O zaman qeyd etdiyim kimi mən Ağdamda fəaliyyət göstərdim. Gecə vaxtı xəber verdilər ki, hücum başladı. Götürüb zəng elədim Rəhim Qaziyevə, digərlərinə. Rəhim cavab vermedi telefonu. Başqa kimse də cavab vermedi telefonlara... - Bakını yığırınız... - Hər yeri. Cavab çıxmadi. Başladılar meyitləri



sini rəsmi qulluqda keçir-meyi belə Atakişi müəllimi kövrəlməkden saxlaya bilmir bu yerde... Onu düşdüyü durumdan çıxartmaq üçün tez-tələsik soruşturam:

- Çətin günər doğma-laşdırılmış sizləri yəqin, Atakişi müəllim?

- Əlbəttə. Həm çətin günləri idi, həm də artıq axı hamımızın ürəyimiz partlamak həddinə gelib çatmışdı. Kömək gəlmir, ümid kəsili, insan psixoloji baxımdan da özünü idarə eləməkdə çətinlik çəkir belə məqamlarda. Bağırm çatlayırdı.

- Füzulinin də şəhid olduğu Xocalı qətlamı gecəsi haqqında danışın...

- O zaman qeyd etdiyim kimi mən Ağdamda fəaliyyət göstərdim. Gecə vaxtı xəber verdilər ki, hücum başladı. Götürüb zəng elədim Rəhim Qaziyevə, digərlərinə. Rəhim cavab vermedi telefonu. Başqa kimse də cavab vermedi telefonlara... - Bakını yığırınız... - Hər yeri. Cavab çıxmadi. Başladılar meyitləri

fikritin qətlamın başına gətirilən faciənin yaratdığı vahiməni görmələr səbəblərindən Ağdam camaatı burda duruş gətire bilməyəcək. Tez gəldim Bərdəyə. Bərdədə milis reisi-nə dedim ki, yolu bağlayın, yoxsa Ağdamda boşalacaq. Dedi nəyələ? Dədim Ağdamın çıxışına KAMAZları yığıн. Ən-vər müəllim idi rəis. Sağ olsun eşitdi. Bağladılar. Təxminən bir əlli metrlik məsafədə. Ermənilər bir qədər atıb dayandılar, vəziyyət sakitləşdi. Ondan sonra işimiz qaldı meyitləri daşımağa.

Ənver sonralar deyirdi Atakişi, onda gelib çıxmasaydin, nə olacaqdı?! Bütün Ağdam camaatı axıb gələcəki Bərdəyə, Azərbaycanın başqa yerlərinə, rayon boşalacaqdı. Dedim mən özbaşına gelmədim, məni Allah göndərdi.

Bilirsiniz, insan faciəsi ağırdı, çətindi, dözləməzdi. Təsəvvür edin ki, düz bir sutka sərasər Elman Məmmədovun həyat yoldaşı Telli xanım ancaq dayanıb düz qabağa - xocalıların gəldiyi yol istiqamətinə baxdı ki, görsün Elman gəlir, ya yox. Səmtini, yönünü dəyişdirmədi. Qorxurdum belə vəziyyətdə donar, ya infarkt alar, ona görə tez-tez gelib ona ürək-dirək verirdim ki, Telli bacı, mən burdayam.

(ardı var)
Nazirməmməd ZÖHRABI jurnalist-publisist